

ساريمساق دئدى سوغانا  
رد اول بوردان ايسى وئيرسن  
سوغان دئدى بيليرم من  
اوز حاليني هئچ بيليرسن؟

\*\*\*

نه ايستيرسن باجيندان  
باجين اولور آجيندان  
شاه دا اكيلدى گئدى  
خبر يوخدور تاجيندان

\*\*\*

ايسته ييرسن ايشين گنده قاباغا  
قولاق وئر بو سوزه ائت عمل آغا  
ايكى «پ» يين اولسا ايشين قاباقدى  
پولدو، پارتى، يوخسا خطدن قيراقدى

\*\*\*

دادانيبسان دولمايما  
بلکه بير گون اولمايما  
اولماز بير گون او قارنين  
دولمايما ايله دولمايما

Önsüz	۳	۲	اون سوژ
Düşdük nyaqdan	۱۳	۱۲	دوشدوک آباقدان
Oynaqsan	۱۵	۱۴	اون اناقسان
Ay kişi	۱۷	۱۶	ای کیسی
Naz dilimiz	۱۹	۱۸	ناز دیلیمیز
Mat olmuşam	۲۱	۲۰	مات اولموشام
Daşmadadır	۲۳	۲۲	داشمادادیر
Kim yatıbdı	۲۵	۲۴	کیم یاتیبدی
Gözlərdən axır	۳۱	۳۰	گوزلردن آخیر
Ana	۳۳	۳۲	انا
Ata	۳۹	۳۸	اتا
Bacı	۴۱	۴۰	باجی
Olar olmaz	۴۳	۴۲	اولار اولماز
Tamaha saldı gülüm	۴۵	۴۴	طاماها سالدی گولوم
Daşlayasan	۴۷	۴۶	داشلا یاسان
Dərdə salıbsan	۴۹	۴۸	دردە سالیبسان
Pıçıl다şır	۵۱	۵۰	پیچیلدا شیر
Düşüb dildən	۵۵	۵۴	دوشوب دیلدن
Axtarıram	۵۷	۵۶	آختاریرام
Taq-i Kəsradır	۵۹	۵۸	طاق-ی کسرادیر
Əski dünya	۶۳	۶۲	اسکی دونا
Əbhərin yemişinə	۶۵	۶۴	اېهرین یمیشینە
De görüm	۶۷	۶۶	دی گوروم
Dərman görürəm	۶۹	۶۸	درمان گورورم

## Xəndan ola bilməz

Qəm çəkmə ki qəm dərdirə dərman ola bilməz  
Qəm xanədə müşgüllərin asan ola bilməz  
Hop tutma danış gizlin olan dərdirni söylə  
Duzsuz acı olsa vəli böhtan ola bilməz  
Həq almalıdır həqqini al qoyma yesinlər  
Həqqi batanın gözləri giryan ola bilməz  
Məzlum yaradır zalimi hər dövr-ü zamanda  
Məzlum ola bir kimsə pəşiman ola bilməz  
Duyğuda niyə sən domuxub belə qalıbsan  
Dilsiz olan insan məyə nalan ola bilməz?  
Yan yövrəmizi gör bürüyüb zülm-ü ədavət  
Zülmətdə yəqin ki "Əbi" xəndan ola bilməz

گۆزل و گۆزل لیکلری یارادان بیر اولان  
تانرینین آدی و یادی ایله

*Gözəl və gözəllikləri yaradan  
bir olan Tanrının adı və yadı ilə*

## خندان اوڭلا بيلمز

غم چكمه كى غم دردینه درمان اوڭلا بيلمز  
غمخانه ده موشگول لرین آسان اوڭلا بيلمز  
هوپ توتما دانش گیزلین اوڭلان دردینی سوئله  
دوزسوز آجی اوڭلسا ولی بهتان اوڭلا بيلمز  
حق المالیدیر حقینی آل قویما یئسین لر  
حقى باتانین گوزلری گیریان اوڭلا بيلمز  
مظلوم یارادیر ظالیمی هر دوور-ق زاماندا  
مظلوم اوڭلا بیر کیمسه پشیمان اوڭلا بيلمز  
دویغودا نییه سن دو موخوب بئله قالیبسان  
دیل سیز اوڭلان اینسان میه نالان اوڭلا بيلمز؟  
یان یووره میزی گوئر بوورق یوب ظولم-ق عداوت  
ظولمتده یقین کی «ابی» خندان اوڭلا بيلمز

Sarımsaq dedi soğana  
Rəd ol burdan iy verirsən  
Soğan dedi bilirəm mən  
Öz halını heç bilirsən?

\*\*\*

Nə istirsən bacından  
Bacın ölür acından  
Şah da əkildi getdi  
Xəbər yoxdur tacından

\*\*\*

İstəyirsən işin gedə qabağa  
Qulaq ver bu sözə et əməl ağa  
İki "p"yim olsa işin qabaqdı  
Puldu, partı, yoxsa xətdən qıraqdı

\*\*\*

Dadanıbsan dolmaya  
Bəlkə bir gün olmaya  
Olmaz bir gün o qarnın  
Dolma ilə dolmaya

\*\*\*